

Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin
Kollegiyasının 24 yanvar 2014-cü il
tarixli Q-03 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.

*Dövlət yol polisi
orqanının ştamplı*

**Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları
barədə**

ARAYIŞ

_____ bildirir ki, 20____-il

Dövlət Yol Polisi orqanının adı

_____ tarixdə saat_____ dəqiqədə

*yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazinin
ünvanı*

yol-nəqliyyat hadisəsi baş vermişdir.

Yol-nəqliyyat hadisəsinin növü:_____

*toqquşma // aşma // piyadanı / maneəni / digər nəqliyyat
vasitəsini / heyvanı vurmaq*

**1. İnzibati xətlər haqqında işlərə və ya cinayət işlərinə baxmağa
səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına
əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində TƏQSİRİ OLAN
SƏXS (ŞƏXSLƏR) barədə məlumat:**

QEYD: İnzibati xətlər haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan bir neçə

şəxs müəyyən edilmişdirsə, aşağıdakı cədvəllərdəki məlumatlar uyğun sıra saylarının (S.s.) qarşısında yazılır.

1.1. Avtonəqliyyat vasitəsinin markası, modeli və dövlət qeydiyyat nişanı		
S.s.	Markası və modeli	dövlət qeydiyyat nişanı
1.		
2.		
3.		

1.2. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və sürücüsü		
S.s.	mülkiyyətçisi (adı, (fiziki şəxsdirsə, həmçinin soyadı və atasının adı))	hadisə baş verdiyi anda sürücüsü (adı, soyadı və atasının adı)
1.		
2.		
3.		
	Mülkiyyət hüququnu təsdiq edən sənəd (sənədin adı, nömrəsi, kim tərəfindən və nə vaxt verilib)	Sürücülük vəsiqəsi (seriyası, nömrəsi, kim tərəfindən və nə vaxt verilib)
1.		
2.		
3.		

1.3. Sürücünün şəxsiyyət vəsiqəsi		
S.s.	Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix və verən orqan	Şəxsiyyət vəsiqəsinin PIN kodu (fotoşəkil olan hissəsinin axır üç sətrinin son səkkiz simvolunun ilk yeddisi)
1.		
2.		
3.		

1.4. Sürücünün ünvanı		
S.s.	Qeydiyyatda olduğu ünvan	Faktiki ünvan
1.		
2.		
3.		

1.5. Yol-nəqliyyat hadisəsinin baş verdiyi anda:		
S.s.	sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdu yoxsa olmamışdır	Sürücü <i>ayıq</i> , yoxsa <i>sərxos</i> vəziyyətdə olmuşdür
1.		
2.		
3.		

1.6. Sürücü barədə başlanmış icraat haqqında məlumat

S.s:	İcraatın növü (inzibati və ya cinayət)	İcraatın başlandığı tarix	İcraatı başlayan vəzifəli şəxsin adı, soyadı, vəzifəsi, rütbəsi
1.			
2.			
3.			

2. İnzibati xətlər haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsində ZƏRƏRÇƏKƏN qismində müəyyən edilən iştirakçılara, zərər vurulan əmlaka və zərərin xüsusiyyətlərinə dair məlumatlar:

QEYD: Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində iki və ya daha çox şəxs müəyyən edilərsə, onların eyni avtonəqliyyat vasitəsinin sərnisirləri olduğu hallar istisna olmaqla, həmin şəxslərin biri barəsində məlumat bu Arayışda, digərləri barədə isə məlumat bu Arayışa Əlavədə (*Əlavə zərərçəkən qismində müəyyən edilmiş hər bir şəxsə münasibətdə ayrıca doldurulur*) qeyd edilir. Əlavələr nömrələni və bu Arayışa qoşma kimi verilir.

2.1. Zərərin növü: _____ dəyən zərər
sağlamlığa // əmlaka // sağlamlığa və əmlaka

2.1.1. Sağlamlığa zərər vurulduqda

S.S.	Zərərçəkənin adı, soyadı, atasının adı	Zərərin nəticəsi: <i>(yüngül xəsarət // az ağır xəsarət // ağır xəsarət // əlillik // sağlamlıq imkanlarının məhdudluğu // ölüm)</i>
1		
2		
3		
4		
5		

2.1.2. Əmlaka zərər vurulduqda

1) əmlakın növü _____
avtomobil // ev // mağaza // idarə binası // digər tikili və s.

2) Zərər avtonəqliyyat vasitəsinə vurulduqda, onun

2.1) mülkiyyətçisi - hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı, soyadı və atasının adı, telefon nömrəsi:

2.2) markası, modeli və dövlət qeydiyyat nişanı: _____

2.3) hadisə zamanı avtonəqliyyat vasitəsinə idarə edən şəxsin adı, soyadı və telefon nömrəsi:

2.4) zərər dəyməsi aşkar görünən hissələr və elementlərin adı, onlara dəyən zərərlərin xüsusiyyəti

3) Zərər daşınmaz əmlaka və digər daşınar əmlaka vurulduqda, onun:

3.1) yerləşdiyi yerin ünvanı _____

3.2) mülkiyyətçisi - hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı, soyadı və atasının adı, telefon nömrəsi:

3.3) hadisə zamanı zərər dəyən əmlakdan istifadə edən şəxsin adı, soyadı və telefon nömrəsi:

3.4) zərər dəyməsi aşkar görünən hissələrin adı, onlara dəyən zərərlərin xüsusiyyəti

Qoşma:

Dövlət yol polisi orqanının əməkdaşı: _____

vəzifəsi və rütbəsi

_____ *adı, soyadı, atasının adı*

M.Y.

İmza: _____

Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə Məlumat

1. Zərərin növü: _____ dəyən zərər
sağlamlığa // əmlaka // sağlamlığa və əmlaka

2. Sağlamlığa zərər vurulduqda

S.S.	Zərərçəkənin adı, soyadı, atasının adı	Zərərin nəticəsi (yüngül xəsarət // az ağır xəsarət // ağır xəsarət // əlillik // sağlamlıq imkanlarının məhdudluğu // ölüm)
1		
2		
3		
4		
5		

3. Əmlaka zərər vurulduqda:

3.1. əmlakın növü _____
avtomobil // ev // mağaza // idarə binası // digər tikili və s.

3.2. Zərər avtonəqliyyat vasitəsinə vurulduqda, onun

3.2.1. mülkiyyətçisi - hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı, soyadı və atasının adı, telefon nömrəsi: _____

3.2.2. markası, modeli və dövlət qeydiyyat nişanı: _____

3.2.3. hadisə zamanı avtonəqliyyat vasitəsinə idarə edən şəxsin adı, soyadı və telefon nömrəsi: _____

3.2.4. zərər dəyməsi aşkar görünən hissələr və elementlərin adı, onlara dəyən zərərlərin xüsusiyyəti

3.3. Zərər daşınmaz əmlaka və digər daşınar əmlak vurulduqda, onun:

3.3.1. yerləşdiyi yerin ünvanı _____

3.3.2. mülkiyyətçisinin - hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı, soyadı və atasının adı, telefon nömrəsi: _____

3.3.3. hadisə zamanı zərər dəyən əmlakdan istifadə edən şəxsin adı, soyadı və telefon nömrəsi: _____

3.3.4. zərər dəyməsi aşkar görünən hissələrin adı, onlara dəyən zərərlərin xüsusiyyəti

Dövlət yol polisi orqanının əməkdaşı: _____

vəzifəsi və rütbəsi

adi, soyadı, atasının adı

M. Y.

İmza: _____